

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Ad:Aytəkin
Soyad:Məmmədova
Ata adı: Sabir
Təvəllüd: 30.05.1979
İş telefonu: -
Mob:+994505811864
E-mail:mamedova-aytekin@mail.ru
Fakültə: Torpaqşünaslıq və aqrokimya
Kafedra: Bitki mühafizəsi



TƏHSİL, ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLAR

2001-ci ildə ADAU-nun Aqronomluq fakültəsini bitirmiş və bakalavr dərəcəsi almışdır.
2004-cü ildə ADAU-nun Tərəvəzçilik ixtisası üzrə magistratura pilləsini bitirmiş və magistr dərəcəsi almışdır.
2012-ci ildə " Azərbaycanın Qərb bölgəsində çuğundur bitkisinin xəstəlikləri və başlıcaları ələhinə mübarizə tədbirləri " mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.

ƏMƏK FƏALİYYƏTİ

2006-2012-cu illərdə Azərbaycan Dövlət Universitetinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti;
2013- 2014-cü illər Azərbaycan Dövlət Aqrar Universitetinin Bitkiçilik və bitki mühafizəsi kafedrasının baş müəllimi vəzifəsində çalışmışdır.
2015-ci ildən Bitki mühafizəsi kafedrasının dosent əvəzidir.
2016-cı ildən FD 2.18 Dissertasiya Şurasının üzvüdür.
Bakalavr pilləsində Fitopatologiya, Fitopatologiyanın əsasları, Mikologiya, Genel fitopotoloji fənlərindən azərbaycan dilində mühazirə və laboratoriya dərslərini aparır;
Magistratura pilləsində Ümumi fitopatologiya, Mikologiya, Bitki immuniteti fənlərindən mühazirə və laboratoriya dərslərini aparır.
10-a yaxın magistrin elmi rəhbəri olmuşdur.
32-yə yaxın elmi əsərin, 21 məqalənin, 1 atlasın (Azərbaycan Respublikası üçün karantin əhəmiyyətli zərərli orqanizmlər), 2 tövsiyənin, 8 fənn proqramının müəllifi və həmmüəllifidir.

TƏDQIQAT SAHƏSİ

Cucurbitaceae fəsiləsinə mənsub olan mədəni bitkilərin mikobiotasının öyrənilməsi və zərərli növlərlə inteqrir mübarizənin işlənməsi

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

- 1.Elmi-praktik konfrans: "Müasir Müstəqil Azərbaycanda H.Əliyev aqrar siyasəti: reallıqlar, perspektivlər", Gəncə: AKTA, 2008.
- 2.Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin keçirdiyi "Bitkilərin mühafizəsi" seminarı. Gəncə, 2008.
- 3.Respublika elmi konfrans: "Biologiyada elmi nailiyyətlər". Bakı,2009
- 4.Beynəlxalq elmi-praktik konfrans. ADAU,Gəncə,2010
- 5.Elmi-praktik konfrans: "Aqrar elmin innovasion tədqiqatlarının mövcud vəziyyəti və perspektivləri ". Quba,2011
- 6.Beynəlxalq elmi- praktik konfrans: Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri. Gəncə,2011
- 7.Ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş Ümumrespublika elmi-praktik konfrans. Gəncə, 2013.

ELMI ƏSƏRLƏR

- 1.İ.H.Cəfərov, A.S.Məmmədova. Şəkər çuğunduru bitkisinin yarpaqlarında xəstəlik törədən obliqat parazitlər. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəz, xəbərlər məcmuəsi "Elm" nəşriyyatı, Gəncə -2008, səh.16-20
- 2.İ.H.Cəfərov, A.S.Məmmədova. Şəkər çuğunduru əkinlərində fitosanitar vəziyyət haqqında. Müasir müstəqil Azərbaycanda Heydər Əliyev aqrar siyasəti: reallıqlar, perspektivlər mövzusunda ümumrespublika elmi-praktik konfransın materialları (28-30 aprel 2008-ci il), Gəncə-AKTA, səh.64-65
- 3.İ.H.Cəfərov, A.S.Məmmədova. Şəkər çuğundurunun xəstəlikləri haqqında. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş "Biologiyada elmi nailiyyətlər" mövzusunda Respublika elmi konfransın materialları (22-23 may), Bakı-2009, səh.201-202
- 4.A.S.Məmmədova. Şəkər çuğundurunda unlu şəh xəstəliyi törədicisinin bioloji inkişaf xüsusiyyətləri haqqında. Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş "Biologiyada elmi nailiyyətlər" mövzusunda Respublika elmi konfransın materialları (22-23 may), Bakı-2009, səh.201-202
- 5.İ.H.Cəfərov, A.S.Məmmədova. Şəkər çuğunduru bitkisinin yarpaqlarında xəstəlik törədən obliqat parazitlər. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəz xəbərlər məcmuəsi, "Elm" nəşriyyatı, Gəncə-2009, №37,səh.16-20
- 6.A.S.Məmmədova. Çuğundurun serkospoz xəstəliyinin törədicisi *Cercospora beticola* Sacc. göbələyinin bioloji inkişaf xüsusiyyətləri// ADAU, Beynəlxalq elmi-praktik konfransın tezisləri, Gəncə-2010, səh.116
- 7.A.S.Məmmədova Abiotik və biotik stress amilləri, onların şəkər çuğundurunun xəstəliklərinə təsiri. ADAU-nun elmi əsərləri, Gəncə-2010, №3, səh.29-31
- 8.İ.H.Cəfərov, A.S.Məmmədova. Şəkər çuğunduru bitkisinin xəstəlikləri, fungusidlərin tətbiqi və ərzaq təhlükəsizliyi. ADAU-nun elmi əsərləri, Gəncə-2011, № 2, səh.4-7
- 9.И.Г. Джафаров, А.С. Мамедова Фитосанитарная ситуация на плантациях сахарной свеклы в Западном регионе Азербайджанской Республике// Сахарная свекла, Москва, 2011,№10, с.29-32
- 10.İ.H.Cəfərov, A.S.Məmmədova. Şəkər çuğunduru sahələrində biotik stress amilləri Ə.C. Rəcəbli adına Azərbaycan Elmi Tədqiqat Bağçılıq və Subtropik bitkilər institutunun 85 illik yubileyinə həsr olunmuş "Aqrar elmin innovasion tədqiqatlarının mövcud vəziyyəti və perspektivləri " mövzusunda elmi-praktik konfransın materialları (26-27 dekabr), Quba-2011, səh.356-361

11. Əks əlaqə və onun meşə ekosistemlərində yırtıcı-şikar münasibətlərinin formalaşmasında rolu. Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri. Beynəlxalq elmi- praktik konfransın tezisləri (03-05 oktyabr 2011), Gəncə-2011, səh.68-69
12. V.S. Səmədov, A.S. Məmmədova, N.N. İsmaylzadə. Qloballaşma prosesində təhsilin və elmi tədqiqatların keyfiyyətinin artırılması ilə əlaqədar internet resurslardan istifadə imkanlarının araşdırılması. Qloballaşma şəraitində təhsil və elmin inkişaf problemləri. Beynəlxalq elmi- praktik konfransın tezisləri (03-05 oktyabr 2011), Gəncə-2011, səh.68-69
13. Z.H. Xəlilova, A.S. Məmmədova. Ali təhsilin bakalavr hazırlığı üzrə «Bitkilərin kimyəvi mühafizəsi » fənnindən proqram, qıfıli ADAU-nun nəşriyyatı, Gəncə - 2011
14. A.S. Məmmədova. Ölkənin qərb bölgəsində şəkər çuğunduru cüvətilərinin kökyeyən xəstəliyi, onun yayılması, zərəri, xəstəlik törədicilərin növ tərkibi. Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elmi Mərkəz xəbərlər məcmuəsi, "Elm" nəşriyyatı, Gəncə-2012, №48, səh.105-109
15. A.S. Məmmədova. Şəkər çuğundurunun bəzi xəstəlikləri haqqında // ADAU-nun elmi əsərləri, Gəncə-2012, №2, səh.68-71
16. A.S. Məmmədova, Z.G. Xəlilova. Влияние фунгицида Квадрис СК, на основные болезни виноградной лозы // ADAU-nun elmi əsərləri, Gəncə-2013, №1, səh.13-16
17. A.S. Məmmədova, Z.H. Xəlilova. Günəbaxan bitkisinin xəstəlikləri və onların yayılması haqqında. ADAU-nun elmi əsərləri, Gəncə-2013, №2, səh.37-40
18. A.S. Məmmədova. Qərb bölgəsində günəbaxan əkinlərinin fitosanitar monitorinqi. ADAU-nun elmi əsərləri, Gəncə-2013, №3, səh.54-58
19. A.S. Məmmədova. Pomidor və bibər əkinlərində *Xanthomonas campestris* pv. *vesicatoria* (Dowsn) Dye bakteriozu. ADAU-nun elmi əsərləri, Gəncə-2015, №3, səh.37-40
20. A.S. Məmmədova. Xiyar bitkisinde yalançı unlu şəh xəstəliyi və ona qarşı mübarizə. ADAU-nun elmi əsərləri, Gəncə-2017, №2, səh.88-92
21. A.S. Məmmədova. Şüyüd bitkisinde *Erysiphe umbelliferarum* f. *anethi* göbələyinin bioloji inkişaf xüsusiyyətləri . ADAU-nun elmi əsərləri, Gəncə-2018, №1, səh.49-53
22. Q.Y. Məmmədov, A.S. Məmmədova, R.M. Əsgərov. Tütün bitkisinin becərilmə texnologiyasına dair tövsiyələr. ADAU mətbəəsi, Gəncə-2019, 76s.

DİL BİLİKLƏRİ

İngilis

Rus